

# Ay da Sevdalanar bu gözəlliyə...

## Göycayda möhtəşəm ədəbiyyat və mədəniyyət bayramı



**May ayının 20-də rayonun mədəni həyatında uzun illər yaddan çıxmayaq həyecanlı, təntənəli bir tədbir keçirildi. Bu tədbir təkcə Göycayın deyil, ölkəmizin mədəni həyatında da yaddaqalan bir hadisədir. Əli Kərim adına mədəniyyət və istirahət parkında yeni yaradılmış "Əbədiyəşar ədiblər" abidə kompleksinin təntənəli açılışı oldu. Tədbir iştirakçıları Əli Kərimin sözlərinə yazılmış "Qayıt" mahnisinin sədaları altında Əli Kərimin abidəsi önnər gül-çiçək dəstələri qoyduqdan sonra abidə kompleksinin önnəne toplaşdırıldı.**

Tədbiri giriş sözü ilə Göycay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə açdı. O çıkışında qeyd etdi ki, bu, dövlətimizin ədəbi-mədəni irsimizə böyük qayğısının, milli mədəniyyətimizin qorunub saxlanması və gələcək nəsillərə çatdırılmasının parlaq tezahürüdür.

Natiq çıkışında ilk olaraq 18 nəfər ədibin büstünün ucaldığını göstərməklə yaxın zamanlarda daha bir neçə şair və yazılıçının abidesinin ucaldılmasının nəzərdə tutulduğunu söylədi. Çıxışının sonunda Mehdi Səlimzadə tədbirde iştirak edən Azərbaycan Yazıcılar Birliyinin sadri xalq yazılıçısı Anar anadan olmasının 80-ci il dönmü münasibətə təbrik etdi. Göycay Rayon İcra Hakimiyyəti Başçısının yazılıçıya ünvanlanmış təbrik məktubu oxundu və hədiyyələr təqdim olundu. Xalq yazılıçısı Anar çıkışında abidə kompleksinin yaradılmasını ədəbiyyatının inkişafında xidmətləri olan sənətkarlarla gələcək nəsillərə tanıtılmasında əvəzsiz rol oynayacağını qeyd etməklə bu işdə xidmətləri olan insanlara minnətdarlığını bildirdi.



Tədbirin aparıcısı Respublikasının Əməkdar müəllimi, Göycay qəzetiñin redaktoru Adil Məmmədov Bülbülin ifasında "Sənsiz" romansının sədaları altında xənəyə çıxb dahi Nizaminiñ yaradıcılığından danışaraq onun XII əsr Şərq intibahının en böyük nümayəndəsi olduğunu vurğuladı. O, qeyd etdi ki, Nizaminiñ əsərləri, xüsusi "Xəmse" adı ilə bütün dünyada məşhur olan beş poeması şərqi ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının əvəzsiz incilərindər və ədəbiy-



nu Natəvanın yaradıcılığı barədə qısa məlumat verən A.Məmmədov Natəvanın hem də gözel rəssam olduğunu vurgulamaqla Şuşanın, ümumən Qarabağın həyatında oynadığı roldan, gördüyü xeyriyyə işləri ilə xalq arasındada böyük məhəbbət qazanmasından danişdi. Göycay Xalq Teatrının üzvü tərefindən şairin "Ölürəm" rədifi qəzeli ifa olunarkən alqışlarla qarşılındı.

Tədbirdə çıxış edən millət vəkili, görkəmli yazılı-publisist Aqil Abbas yaradılan kompleksin əhəmiyyətindən danışaraq qeyd etdi ki, eger bir xalq öz ədəbiyyatının sənətkarlarını unutmursa, hörmətə yad edirse, həmin xalqın min illər boyu yaşamaq haqqı vardır. Onun çıxışı tədbir iştirakçıları tərefindən maraqla qarşılındı.

Aparıcı Azərbaycanın dünya ədəbiyyatına bəxş etdiyi böyük sənətkarlardan olan Mirzə Ələkbər Sabirin ədəbiyyatımıza yeni ruh, keyfiyyət getirdiğini vurğuladı.

O, şairin cəhəleti, nadanlığı, sosial ədalətsizliyi, hakim təbaqələrin özbaşınlığını, xalqımıza qarşı edilən haq-sızılıqları qamçılayan şeirlərinin bu gün də öz aktuallığını saxladığı göstərdi. Şairin sözlərinə bəstələnmiş bir

yük ədəbi şəxsiyyətlərdən biri olan Rəsul Rza yaradıcılığından danişan aparıcı onun təkrarsız yaradıcılığının milli ədəbiyyatımızda yeni səhifə açdığını göstərdi. O, şairin "Qızılqıl olmayıyadı", "Anamın gelin qızı", "Bir gün də insan ömründür" və s. poemalarının, yüzlərə şeirlərinin Azərbaycan ədəbiyyatının incilərində olduğunu qeyd edərək "Rənglər" silsiləsinin poeziyamızda ədəbi hadisə olduğunu və bütün dünyada məşhurlaşdığını iftخارla vurğuladı. Şairin şeirləri və sözlərinə bəstələnmiş mahnı tədbir iştirakçıları tərefindən maraqla qarşılındı.

Sonra aparıcı XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nigar xanım Rəfibəylinin yüksək bədii keyfiyyətə malik incə ruhlu şeirlərindən və gözel bədii tərcümələrindən danişdi.

Nigar Rəfibəylinin tərcümə etdiyi müəlliflər sırasında Məhseti Gəncəvi, Nizami, Əlişir Nevai, Dante, A.S.Puşkin, M.Y.Lermontov, Adam Mitskeviç, Şandor Petefi, Sellı, Robert Berns, Akaki Sereteli, Qriqol Abaşidze, Nezval, Anna Axmatova və b. vardır. Şairin şeirlərinə və sözlərinə yazılmış mahnının ifası alqışlarla qarşılındı.



mahnının lent yazılısı ölməz müğənni Mirzə Babayevin ifasında səsləndirildi.

Hüseyin Cavidin yaradıcılığından danişan aparıcı onun Azərbaycan ədəbiyyatı tarixinde xüsusi mövqeyi olan və çoxəşlik milli şeirimizin en yaxşı ənənələrinin inkişaf etdirən, zənginləşdən qüdrətli bir ədib olduğunu göstərdi.

O qeyd etdi ki, H.Cavid lirik şeirlər ve poemalarla yanaşı yüksək sənətkarlıq nümunəsi olan dramatik əsərlər müəllifidir. Onun dramatik əsərləri 100 il yaxındır ki, müəyyən fasılələrə səhnədən düşmür. Bu dramlar yazı manerası və üslub baxımından Azərbaycan dramaturgiyasında yeni mərhəle olduğu kimi teatr mədəniyyətinin inkişafına böyük təsir göstərmişdir. Sonra şairin şeirlərindən biri və "Şeyx Sənən" dramindən "Kor ərebin mahnısı" ifa edildi.

Səmed Vurğun yaradıcılığından danişan aparıcı şairin yaradıcılığının milli poeziyamızda xüsusi mərhəle təşkil etdiyi, onun lirik şeirlərinin poemalarının, dram əsərlərinin ədəbiyyat xəzinəmizi zənginləşdiriyi, əsl sənət nümunəsi olan əsərlər yaratmışdır. Onun əsərləri 1920-30-cu illerde diller əzberi idi və bu gün də en çox oxunan, yaradıcılığına müraciət edilen şairlerimizden biridir. Onun böyük poetik istedadının, coşqun ilhamının bəhrəsi olan şeirləri genç şairlər üçün bir yaradıcılıq mətbətidir. Tədbirdə Müşfiq yaradıcılığından şeirlər səsləndirməklə yanaşı sözlərinə yazılmış mahnılar da ifa edildi.

Tədbirin aparıcısı qeyd etdi ki, abidə kompleksində Bəxtiyar Vahabzadənin də büstünün olması göyçaylıları sevindirir. Çünkü o, XX əsrde Azərbaycanın yetirdiyi böyük ədəbi simalarından biridir. Lirik-fəlsəfi şeir, gözel poemalar, psixoloji dramalar müəllifi olan Bəxtiyar Vahabzadə həm də ədəbiyyatşunası, alovlu vətənpərvər, milli düşüncəmizin layiqli daşıyıcısıdır. Şairin lirik şeirlərinə bəstələnmiş mahnılar sevile-sevile dinlenilir. Tədbirdə şairin səsləndirilən şeirləri iştirakçıların marağına səbəb oldu.

"Əbədiyəşar ədiblər" abidə kompleksində büstü ucaldılan Mikail Müşfiq Azərbaycan poeziyasının en görkəmli nümayəndələrindəndir. O, öz qısa ömründə ədəbiyyat xəzinəmizi zənginləşdirən, əsl sənət nümunəsi olan əsərlər yaratmışdır. Onun əsərləri 1920-30-cu illerde diller əzberi idi və bu gün də en çox oxunan, yaradıcılığına müraciət edilen şairlerimizden biridir. Onun böyük poetik istedadının, coşqun ilhamının bəhrəsi olan şeirləri genç şairlər üçün bir yaradıcılıq mətbətidir. Tədbirdə Müşfiq yaradıcılığından şeirlər səsləndirməklə yanaşı sözlərinə yazılmış mahnılar da ifa edildi.

Azərbaycan xalqının yetişdirdiyi bö-

nu Natəvanın yaradıcılığı barədə qısa məlumat verən A.Məmmədov Natəvanın hem də gözel rəssam olduğunu vurgulamaqla Şuşanın, ümumən Qarabağın həyatında oynadığı roldan, gördüyü xeyriyyə işləri ilə xalq arasındada böyük məhəbbət qazanmasından danişdi. Göycay Xalq Teatrının üzvü tərefindən şairin "Ölürəm" rədifi qəzeli ifa olunarkən alqışlarla qarşılındı.

Tədbirdə çıxış edən millət vəkili, görkəmli yazılı-publisist Aqil Abbas yaradılan kompleksin əhəmiyyətindən danışaraq qeyd etdi ki, eger bir xalq öz ədəbiyyatının sənətkarlarını unutmursa, hörmətə yad edirse, həmin xalqın min illər boyu yaşamaq haqqı vardır. Onun çıxışı tədbir iştirakçıları tərefindən maraqla qarşılındı.

Sonra aparıcı XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nigar xanım Rəfibəylinin yüksək bədii keyfiyyətə malik incə ruhlu şeirlərindən və gözel bədii tərcümələrindən danişdi.

Nigar Rəfibəylinin tərcümə etdiyi müəlliflər sırasında Məhseti Gəncəvi, Nizami, Əlişir Nevai, Dante, A.S.Puşkin, M.Y.Lermontov, Adam Mitskeviç, Şandor Petefi, Sellı, Robert Berns, Akaki Sereteli, Qriqol Abaşidze, Nezval, Anna Axmatova və b. vardır. Şairin şeirlərinə və sözlərinə bəstələnmiş bir



qıraq əsərləri, elmi məqalələri ilə Azərbaycan ədəbiyyatşunaslığını zənginləşdirmişdir. Tədbirdə yazıcının hekayəsi esasında səhnələşdirilən bir tamaşa iştirakçılarına təqdim edildi.

Abidə kompleksdə büstü ucaldılan İsgəndər Coşqun gözəl lirik şeirlər, həm də maraqlı pyeslər müəllifidir. Onun pyesləri Gənc Tamaşaçılardan əsərlərə tamaşa yoxulmuş, lirik, axıcı və təravetti şeirlərinə mahnilər bəstələnmişdir. Əli Kərimdən sonra bu parkda dəfn olunan ikinci şairdir. Onun vəfatına şeir həsr etmiş tədbirin aparıcısı Adil Məmmədov vaxtılıqında.

Aparıcı sonra İbrahim Göycayının yaradıcılığından səhəbet açıldı. Onun incə, xəif ruhlu şeirlər müəllifi kimi ədəbiyyatımızda özünəməxsus yeri olduğundan danişan aparıcı şairin yaradıcılığında vətən məhəbbəti, büləməz, bütöv Azərbaycan arzusunun mühüm yer tutduğunu vurğuladı. Poeziya həvəskarı olan məktəblinin ifasında şairin şeiri maraqla qarşılındı.

Tədbirdə şairin qızı Sevinc xanım çıkışında qeyd etdi ki, abidə kompleksində onun da atasının büstünün ucaldılmasından hədsiz sevinc və qurur duyduğunu, son dərəcə həyəcanlandığını qeyd etdi:

Xalq şairi Fikrət Qoca çıkışında qeyd etdi ki, abidə kompleksində yalnız Göycayda dünyaya göz açan şairlərin, ədiblərin deyil, Azərbaycan ədəbiyyatının klassik nümayəndələrinin büstlərinin ucaldılması sevindirici haldır.

Deməli, göyçaylılar Azərbaycan ədəbiyyatını, bu ədəbiyyatı yaradınan şeirlər və qəbələlərdən yəşənir. Fikrət Qoca çıkışında Göycayda gedən quruçuluq işlərinə toxunaraq göstərdi ki, bu rayon rehbərliyinin uğurlu fəaliyyətinin nəticəsidir. Sonra natiq bu fealiyyətin yalnız iqtisadiyyatın, kənd təsər-



oldunu vurğulayan aparıcı şairin lirik, fəlsəfi poemaları ilə çoxəşlik ədəbiyyatımızın en yaxşı ənənələrini davam etdiridiyi lirik şeir tədbir iştirakçıları tərefindən minnetdarlıq hissi ilə qarşılındı. Çünkü onun romanları, hekayeleri yüksək bədii dəyərə malik olduğu üçün oxucular tərefindən sevile-sevile oxunur. Həmin əsərlər bu gün də öz bədii estetik dəyərini saxlamaqdadır. Mircəlal Paşayev monoqrafiyaları, elmi-tə-

rəfatiñin inkişaf etdirilməsi ilə deyil, eyni zamanda rayonun mədəni həyatı ilə bağlı olduğunu razılıq hissi ilə qeyd etdi.

Məktəblilər "Əbədiyəşar ədiblər" abidə kompleksinin önüne gül-çiçək dəstələri düzdürlər. Möhtəşəm ədəbi-bədii tədbir musiqi sədaları altında axşamdan xeyli keçmişə qədər davam etdi.

Məzahir Əhmədzadə